8 may 2016-cı il RESPUBLİKA

Ulu öndərin humanizm ənənələri davam etdirilir

arixdə elə şəxsiyyətlər vardır ki, təkcə öz zəmanələrinin qəhrəmanı olmaqla kifayətlənməmiş, həm də bir günəş kimi öz xalqlarının gələcək yollarını işıqlandırmışlar. Müasir suveren və demokratik Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin də adı belə dahi şəxsiyyətlərdən biri kimi dünya tarixinə qızıl hərflərlə yazılmışdır. Məhz onun müdrikliyi və uzagörənliyi, şəxsi fədakarlığı və idarəçilik istedadı sayəsində milli dövlətçiliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi mümkün olmuşdur. "Mən həmişə fəxr etmişəm ki, azərbaycanlıyam!" - deyən ulu öndər bütün qəlbi və həyatı ilə öz doğma torpağına və xalqına bağlı idi.

Halal zəhmətlə yaşayan sadə və zəhmətkeş bir ailədə dünyaya göz açan, öz fitri istedadı, dərin zəkası və polad iradəsi ilə həyatda qarşılaşdığı ən müxtəlif sınaqları dəf edən, dövlət təhlükəsizliyi orqanlarında sıravi əməkdaşlıqdan general rütbəsinədək yüksələn, sovet hakimiyyətinin ali rəhbər vəzifələrində ləyaqət və uğurla fəaliyyət göstərən, Azərbaycanı geridə qalmış əyalətdən çiçəklənən respublikaya çevirən, onun azadlığının və milli oyanışının, sonra isə istiqlal və qurtuluş savaşının önündə addımlayan, xilaskarlıq missiyasını yerinə yetirən ulu öndərin həyatı və mübarizəsi hər bir soydaşımız üçün qürur mənbəyi, misilsiz örnək və nümunədir.

Azərbaycan tarixində Heydər Əliyev dövrü onun ilk dəfə respublika rəhbəri seçildiyi vaxtdan başlansa da, bu dahi insan hələ dövlət təhlükəsizliyi orqanlarında çalışdığı illərdə milli mənafelərin qorunması uğrunda mübarizə aparmış, xüsusən, həmin orqanların milliləşdirilməsinin təşəbbüskarı olmuşdur. O dövrdə milli özünüdərki amansızıçasına təqib edən və cəzalandıran totalitar kommunist rejimi tərəfindən xalqımızın bir sıra istedadlı nümayəndələrinə, vətənpərvər ziyalılarına, azadlıq və istiqlal əhval-ruhiyyəli gənclərinə qarşı repressiv tədbirlərin qarşısı məhz ulu öndərin cəsarət və fədakarlığı sayəsində alınmışdır. Bundan başqa, vaxtilə sovet rejiminin repressiyasına məruz qalmış, mənəvi və fiziki əzablar görmüş həmvətənlərimizin reabilitasiyasında, sosial-mənəvi hüquqlarının bərpasında, repressiya qurbanı olan şair və yazıçılarımızın əsərlərinin tapılıb nəşr edilməsində, Böyük Vətən müharibəsində əsir düşən və legioner fəaliyyəti göstərən soydaşlarımızın taleyinin aydınlaşdırılmasında, "vətən xaini" adı ilə damğalanmaqdan qurtulmasında, o cümlədən Mehdi Hüseynzadənin partizan hərəkatındakı gəhrəmanlığının öz təsdigini tapmasında və s. bu kimi xalqımızın milli oyanışı üçün mühüm amil olan məsələlərin həllində Heydər Əliyev əsl millətsevərlik nümunəsi göstərmişdir. Repressiya gurbanı olmuş, uzag Sibirdəki həbs düşərgələrinin birində həyatla vidalaşmış böyük şair Hüseyn Cavidin nəşinin oradan doğma Vətənə gətirilib milli adətlərə uyğun səkildə yenidən dəfn edilməsi kimi o dövrdə çox böyük cəsarət tələb edən təşəbbüsün də müəllifi və icrasçısı ulu öndərimiz olmuşdur.

Bütün bunlar və tarixi gerçəkliyi təsdiqləyən digər konkret faktlar, eləcə də respublikanın rəhbəri seçiləndən sonra bütün sahələrdə apardığı genişmiqyaslı quruculuq işləri, həyata keçirdiyi inkişaf strategiyası bir daha söyləməyə əsas verir ki, Heydər Əliyev öz xalqının həqiqi istiqlala qovuşacağını, Azərbaycanın tam müstəqilliyə çıxacağını hamıdan erkən görmüş və bu yolda böyük müdriklik və hünərlə çalışmışdır. Tarixçilər və təhlilçilər birmənalı şəkildə sübuta yetirirlər ki, məhz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi, məqsədyönlü fəaliyyəti müstəqilliyə doğru böyük dönüş və milli oyanış üçün zəmin yaratmışdır.

Yalnız sağlam və ədalətli cə-

miyyətin öz xalqını sevən, millətinə sədaqətlə xidmət edən vətəndaşlar yetişdirdiyini yaxşı bilən ulu öndər respublikaya rəhbər seçildikdən dərhal sonra hüquqa zidd əməllərə, cinayətkarlığa, xüsusən, rüşvətxorluq və korrupsiya hallarına qarşı kəskin mübarizəyə başladı. Ötən əsrin səksəninci illərində - kommunist ideologiyasının hakim olduğu bir vaxtda onun "Qoy ədalət zəfər çalsın!" şüarını irəli sürməsi keçmiş ittifaq dövləti miqyasında geniş əks-səda doğurmuşdu. "İnsanların bərabərliyi"ni özünün əsas ideoloji xətti kimi bəyan etmis sovet cəmiyyətində haqqədalət prinsiplərinin pozulmasının belə yüksək vəzifəli dövlət adamının, respublika rəhbərinin dilindən səslənməsi böyük cəsarət və hünər idi. Həmin dövrdə Azərbaycanda ulu öndərimizin bərqərar etdiyi ədalətlilik mühitinin əsas göstəricilərindən biri fəhlə-kəndli övladlarının hüquqşünas təhsili almasına şərait yaradılması oldu ki, bu gün müstəqil ölkəmizin hüquq-mühafizə orqanlarında dövlətimizə və xalqımıza sədaqətlə xidmət edən təcrübəli hüquqşünasların əksəriyyəti də məhz o dövrün yetirmələridir. Ümumiyyətlə, ulu öndər müxtəlif sahələr üzrə çoxsaylı gənc milli kadrların, mütəxəssislərin hazırlanmasına misilsiz qayğı göstərmiş, hətta respublikanın ucqarlarında doğulub-böyümüş yüzlərlə istedadlı yeniyetmənin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almasına şərait yaratmış, azərbaycanlıların uşaq yaşlarından hərb sənətinə yiyələnməsi kimi gələcəyə istiqamətlənmiş bir addım atmış, onlar üçün xüsusi hərbi

bərliyinin birinci dövründə millimənəvi oyanışı həm də milli iqtisadiyyatın vüsətli inkişafı ilə üzvi şəkildə əlaqələndirməyi bacarmış, xalq təsərrüfatının bütün sahələrində güclü potensial və resurslar yaratmağa, həmçinin Xəzərin neft ehtiyatlarının aşkara çıxarılması istiqamətində mühüm işlər görülməsinə nail olmuşdur. Məhz bunun nəticəsi idi ki, sovet dövlətinin süquta uğradığı dövrdə Azərbaycan özünün igtisadi inkisaf səviyyəsinə görə müttəfiq respublikalar içərisində ən öncül mövqelərdən birinə yüksəlmiş, iqtisadi müstəqilliyini, demək olar ki, təmin etmişdi. Eyni zamanda, milli məsələlərə dair ciddi ideoloji qadağaların hökm sürdüyü şəraitdə müstəqilliyin daha bir mühüm atributu - ana dilimizin dövlət dili kimi təsdiqi məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikanın Əsas Qanununda - Konstitusiyasında öz əksini tapmışdı.

Ulu öndər respublikamıza rəh-

məktəb açmışdır.

Möhtərəm Prezident cənab İlham Əliyevin ulu öndərin siyasi və dövlətçilik fəaliyyəti barədə söylədiyi çox dəyərli sözləri burada xatırlatmaq yerinə düşər. O, demişdir: "Heydər Əliyev tarişəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur, onun memarıdır. Heydər Əliyev Azərbaycana iki dəfə rəhbərlik etmişdir. Azərbaycan onun rəhbərliyinin hər iki dövründə çox sürətlə inkişaf edib. Birinci dəfə sovet dövründə, 1969-cu ildə rəhbər təyin olunandan sonra Azərbaycanda əsaslı dəyişikliklər baş verdi. O vaxtdan Azərbaycan



onun rəhbərliyi ilə sürətlə inkişaf edərək 13 il ərzində Sovet İttifaqında ən qabaqcıl yerlərdə oldu. O vaxt Sovet İttifaqında cəmi iki respublika özünü tam təmin edirdi və Ümumittifaq büdcəsinə öz töhfəsini verirdi. Onlardan biri Azərbaycan idi. Məhz o illərdə müasir sənaye komplekslərinin yaradılması, kənd təsərrüfatının inkişafi sürətlə gedirdi. Azərbaycan sovet məkanında mədəniyyət, incəsənət sahələrində öz sözünü deyirdi və respublikamızın ovaxtkı tarixi çox uğurlu idi".

Ulu öndər Heydər Əliyevin keçmiş sovet dövlətinin siyasi rəhbərliyindən uzaqlaşdırılmasından sonra xalqımızın başına gətirilən müsibətlərin canlı şahidlərindən biri kimi deyə bilərəm ki, 1987-ci ildə baş vermiş bu hadisədən cəmi iki həftə sonra Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək uğrunda erməni lobbisinin kampaniyası başlandı. Sonrakı hadisələr, sözün həqiqi mənasında, başsız qalan xalqımız üçün çox faciəli oldu. Əvvəlcə, Sumqayıtda və Bakıda milli zəmində təxribatlar törədildi, ermənilərin havadarları sovet goşunlarının Bakıya "qanlı dərs" verməsinə nail oldular, sonra Ermənistanda və Dağlıq Qarabağda azərbaycanlıların öz ata-baba yurdlarından didərgin salınması, soyqırımına məruz qalması baş verdi, ardınca torpaqlarımız işğal edildi... Heydər Əliyevin siyasi hakimiyyətdə olmadığı dövrün acı mənzərəsi belədir.

Ulu öndərin Bakıdakı Qanlı Yanvar hadisəsindən dərhal sonra sovet rəhbərliyinə qarşı sərt bəyanatla çıxış etməsi onun daim öz xalqı ilə birgə olduğunu, doğma vətəninin ağrıları ilə yaşadığını bir daha sübuta yetirdi. O, sovet dövlətinin süqutundan, totalitarizmin iflasından hələ xeyli əvvəl, 1991-ci ilin iyulunda Kommunist Partiyasının sıralarını tərk edərək, Azərbaycanda müstəqillik uğrunda mübarizənin genişlənməsinə, milli azadlıq hərəkatının vüsət almasına böyük təkan verdi.

Onu da qeyd etmək lazımdır ki, xalqımız öz dahi oğluna tükənməz məhəbbətini, onun siyasi müdrikliyinə və yenilməz iradəsinə inamını həmişə qoruyub saxlayır, respublikaya milli mənafelərimizə zidd fəaliyyəti ilə etibardan düşmüş səbatsız şəxslərin rəhbərliyi dövründə də xilas yolunu Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdü. 1993-cü ilin iyununda Qurtuluş hərəkatının zəfərlə başa çatması, ulu öndərin müstəqil dövlətçiliyimizin taleyinə cavabdehliyi öz üzərinə götürməsi məhz xalqın təkidli tələbi nəticəsində mümkün oldu. Vətəndaş müharibəsi təhlükəsi ilə üzləş-miş Azərbaycanın keçirdiyi dərin böhrana yalnız Heydər Əliyev siyasəti, onun müdrikliyi, uzaqgörənliyi, cəsarəti, xalqa olan sevgisi və xalqın ona inamı nəticəsində son qoyuldu. Qanunsuz silahlı birləşmələr ləğv edildi, silahlı yolla hakimiyyəti ələ keçirmək ənənəsi birdəfəlik aradan qaldırıldı, sabitlik yarandı, vətəndaşların birliyinə və həmrəyliyinə nail olundu.

Ulu öndər öz şəxsi fədakarlığı və idarəçilik məharəti ilə hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu istiqamətində zəruri addımlar atdı, milli iqtisadiyyatımızın dirçəliş faktoru olan yeni neft strategiyasını hazırladı və uğurla həyata keçirməyə, anarxiya və başıpozuqluq nəticəsində daha da şiddətlənmiş cinayətkarlığa və hüquqpozmalara qarşı ciddi və ardıcıl mübarizəyə başladı. Qarabağ müharibəsində atəşkəsə nail olunması ölkədə çoxsaylı sosial-iqtisadi problemlərin həllinə, cəmiyyətin və ordunun mənəvi gücünün bərpasına imkan yaratdı.

Müstəqil dövlətimizin iqtisadi, siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların həyatı, səhhəti, mülkiyyət hüququ əleyhinə yönəldilən və əsasən mütəşəkkil cinayətkar dəstələr, qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərin, rüşvətxorluq və korrupsiya hallarının qarşısının alınması istigamətində kompleks tədbirlər müəyyənləşdirildi və ardıcıllıqla icra edildi. Heydər Əliyev gətiyyətinin ifadəsi olan bu mühüm tədbirlərin həvata keçirilməsində hüquq-mühafizə orqanı əməkdaşı kimi fəal iştirakımdan mən də qürur hissi kecirirəm.

Azərbaycanın müstəqilliyi dövründə beynəlxalq standartlara cavab verən hüquq sisteminin formalaşması istiqamətində həyata keçirilmiş möhtəşəm tədbirlər də Heydər Əliyev dühasının bəhrəsidir. Milli dövlətçiliyimizin sarsılmaz sütunlarından olan, dünya təcrübəsi əsasında yenidən qurulmuş hüquq-mühafizə və təhlükəsizlik sistemi respublikamızın mühüm sərvətlərindəndir. Ulu öndərimizin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilmiş islahatlar sayəsində formalaşmış hüquq-mühafizə orqanları Azərbaycanda hüquqidemokratik dövlət quruculuğunda fəal rol oynayan təsisatlardır.

Ulu öndər Heydər Əliyevin humanizm prinsiplərinə sadiqliyi, böyük insanpərvərliyi, vətəndaşların hüquqi və azadlıqlarının təmini ilə bağlı qətiyyətli mövqeyi Azərbaycanda demokratik cəmiyyətin formalaşmasının çox

mühüm amili olmuşdur. Bu sahədə islahatlar hüquqi islahatların tərkib hissəsi kimi daim beynəlxalq təcrübə və milli ənənələr nəzərə alınmaqla işlənib hazırlanmış və həyata keçirilmişdir. Humanizm prinsipləri əsas tutularaq, 1993-cü ildə postsovet məkanında ilk dəfə Azərbaycanda ölüm cəzasının tətbiqinə moratorium qoyulması, 1998-ci il fevralın 10-da isə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi gənc dövlətimizin demokratik ideallara inamının və sədaqətinin nümayişi oldu. Ulu öndərin təşəbbüsü ilə 1995-ci ildən əfv və amnistiya təsisatlarının bərpasına, eyni zamanda cəzaların icrası sisteminin yenilənməsinə, cəzaçəkmə yerlərində mövcud şəraitin beynəlxalq tələblərə uyğunlaşdırılmasına başlanıldı.

Müstəqil Azərbaycanın ulu

öndərin rəhbərliyi ilə işlənib hazırlanmış və qəbul edilmiş ilk Konstitusiyasında ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallar öz əksini tapmışdır. Konstitusiyamız insanın əsas hüquq və azadlıqlarına ali hüquqi qüvvə verir, onun şərəf və ləyaqətini müdafiə edir. Dünya təcrübəsində insan hüquq və azadlıqları, onun şərəf və ləyaqətinin qorunması ən ali dəyər kimi ön plana çəkilir və məhz bu səbəbdəndir ki, Əsas Qanunumuzda insan hüquq və azadlıqlarının təmini dövlətin ali məqsədi kimi təsbit olunmuşdur. Konstitusiyanın üçdə bir hissəsini bu sahədəki mövcud beynəlxalq normalara əsaslanan müddəalar təşkil edir. Əsas Qanunumuzda insan hüquq və azadlıqlarına dair normalara əməl etmək, onları gorumaq bütün hakimiyyət orqanlarının borcu kimi müəyyən edilmişdir. Onu da qeyd edək ki, 2002 və 2009-cu illərdə Azərbaycan Respublikasının Konstitusiyasına insan haqlarının təmin olunması baxımından bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə, demokratik inkişafa təkan vermişdir. Ulu öndər Heydər Əliyev de-

mokratik, hüquqi dövlət quruculuğunun çox mühüm istiqaməti kimi ölkəmizdə çevik və səmərəli ədliyyə sisteminin yaradılmasına nail olmuşdur. Onun müstəqil dövlətimizə rəhbərlik etdiyi illərdə bu sahədə apardığı məqsədyönlü iş ədliyyə sisteminin inkişafı ilə yanaşı, penitensiar sistemin fəaliyyətinin də yenidən qurulması, beynəlxalq normaların tələblərinə uyğunlaşdırılması ilə əlamətdar olmuşdur.

Penitensiar xidmətin fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazasının formalaşdırılması daim diqqət mərkəzində saxlanılmış, Konstitusiyanın qəbulundan sonra o zaman qüvvədə olan İslah-Əmək Məcəlləsinə əsaslı əlavə və dəyişikliklər edilmiş, məhkumların saxlanılma şəraiti nəzərəçarpacaq dərəcədə humanistləşdirilmiş, azadlıqdan məhrum edilmiş şəxslərin hüquqlarının dairəsi xeyli genişləndirilmiş, onlara əvvəllər mövcud olmayan yeni hüquqlar, azadlıqlar verilmiş, cəzanın icrası üçün əhəmiyyət kəsb etməyən məhdudiyyətlər ləğv olunmuş-

Ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış 11 fevral və 9 oktyabr 1999-cu il tarixli fərmanlarla islah-əmək müəssisələrində və istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrası qaydalarının təmin edilməsi və hüquqi islahatların həyata keçirilməsi məqsədilə istintaq təcridxanaları Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş, cəzaçəkmə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, fəaliyyətinin səmərəliliyinin artırılmasına dair kompleks tədbirlər müəyyən olunmuşdur və ardıcıllıqla həyata keçirilmişdir.

Ulu öndərin təşəbbüsü ilə Azərbaycan Respublikasının ilk milli Cəzaların İcrası Məcəlləsi hazırlanmış və 14 iyul 2000-ci il tarixli müvafiq Qanunla təsdiq edilmiş, 1 sentyabr 2000-ci ildən qüvvəyə minmişdir. Yeni Məcəllədə məhkumlarla davranışa həsr olunmuş beynəlxalq aktların tələbləri nəzərə alınmış, cəza çəkən şəxslərin hüquq, azadlıq və imtiyazlarının dairəsi bir qədər də genişləndirilmişdir. Cəzaicra ganunvericiliyinin daha da humanistləşdirilməsi, onun Avropa Penitensiar Qaydalarının tələblərinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilmiş, ötən illərdə Məcəlləyə 20dən çox əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklərlə məhkumların əsas hüquqlarının dairəsi, onlara verilən imtiyazlar xeyli genişləndirilmiş, islah işinə xidmət etməyən bir sıra qadağalar aradan qaldırılmış, onların sayı məhdudlaşdırılmışdır.

Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi ilk dəfə 2001-ci ildə Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edərkən bu sahədə görülmüş islər barədə danışarkən demişdir: "Penitensiar sistemin islahatı uğurla aparılır. Məhbusların saxlanması şəraitini yaxşılaşdırmaq və Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş penitensiar müəssisələrin idarə olunmasını təkmilləşdirmək üçün tədbirlər görülür... Biz bundan sonra da Azərbaycan xalqının və dövlətinin humanizm, insanpərvərlik ideallarına və prinsiplərinə, demokratiyaya, qanunun aliliyinə, insan hüquqlarına və əsas azadlıqlara hörmət bəslənilməsinə əsaslanan dəyərlərə sadiqliyini nümayiş etdirəcəyik".

cənab Prezident İlham Əliyev, bütün sahələrdə olduğu kimi, ədliyyə sahəsində, penitensiar xidmətdə də islahatların dərinləşdirilməsi xəttini uğurla həyata keçirir. Penitensiar sistemin inkişafı, infrastrukturunun müasirləşdirilməsi, məhkumların saxlanma şəraitinin və tibbi təminatının yaxşılaşdırılması üzrə məqsədyönlü tədbirlər görülür. Məhkumların sosial adaptasiyası, o cümlədən öz ailələrinə yaxın ərazidə cəza çəkmələri üçün regionlarımızda yeni konsepsiya əsasında tipli müasir penitensiar komplekslər yaradılır. Avropada müsbət model kimi dəyərləndiri-

Ulu öndərin layiqli davamçısı

xanizmi - müstəqil hüquq müdafiəçilərindən ibarət İctimai Komitə ədliyyə orqanları və penitensiar xidmətlə sıx əlaqədə fəaliyyət göstərir. Dövlətimizin başçısının "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli Fərmanı bu sistemin təşkilati əsaslarını daha da möhkəmləndirmişdir. Məhkumların saxlanılma şəraitinin daha da yaxşılaşdırılması, onun beynəlxalq standartlara uyğunlaşdırılmasi məqsədilə respublikanın müxtəlif regionlarında, o cümlədən Naxçıvan, Bakı, Gəncə, Şəki, Lənkəran və Kürdəmirdə müasir tipli qarışıq rejimli 9 yeni penitensiar müəssisənin inşasına başlanılmış, onların bir çoxu istifadəyə verilmişdir.

Ulu öndərin humanizm prinsiplərinə sadiqliyini möhtərəm Prezident İlham Əliyev də özünün davamlı olaraq qəbul etdiyi əfv və amnistiya qərarları ilə davam etdirir.

Prezident İlham Əliyevin diqgət və gayğısı sayəsində penitensiar xidmətin işçi heyətinin statusunun qanunla müəyyən edilməsi, sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri tədbirlər görülmüş, 26 may 2006-cı ildə qəbul edilmiş "Ədliyyə organlarında gullug keçmə haqqında" Azərbaycan Respublikası Qanununda ədliyyə işçiləri, o cümlədən Penitensiar xidmətin əməkdaşları üçün ilk dəfə olaraq çoxsaylı güzəştlər və imtiyazlar müəyyən edilmişdir. Keçən dövrdə xidmətin əməkdaşlarının vəzifə maaşları Azərbaycan Respublikasının Prezidenti tərəfindən dəfələrlə artırılmış, onların əşya təminatının keyfiyyəti yüksəldilmişdir.

Penitensiar xidmətin fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönəlmiş müxtəlif fərman və sərəncamlar, Dövlət proqramları bu gün uğurla icra edilir. Azərbaycanda həyata keçirilmiş cəza-icra siyasəti nəticəsində müstəqil, müasir və beynəlxalq normalara cavab verən penitensiar sistem formalaşdırılmışdır və onun fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər hazırda da davam etdirilir.

Ulu öndərin yaratdığı möhkəm təməl üzərində müstəqil Azərbaycanın güclənməsi, qüdrətlənməsi, siyasi nüfuzunu, iqtisadi, hərbi, mədəni potensialını artırması, ilk növbədə, özünün ərazi bütövlüyünü bərpa etməsi bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi və xalqımız tərəfindən ürəkdən bəyənilən, dəstəklənən siyasətin əsas istiqamətləridir. Bu il aprel ayının əvvəllərində Qarabağda qoşunların təmas xəttində işğalçı Ermənistanın törətdiyi hərbi təxribatlara rəşadətli Silahlı Qüvvələrimizin, qəhrəman əsgər və zabitlərimizin uğurlu əks-həmlə ilə cavab verməsi, düşməni tutduğu bir sıra strateji yüksəkliklərdən ağır itkilər verərək geri çəkilməyə məcbur etməsi dövlətimizin gücünü bir daha bizi istəyənlərə də, istəməyənlərə də göstərdi.

İndi dünyada iqtisadi-maliyyə böhranının davam etdiyi bir vaxtda belə Azərbaycan dövləti iqtisadi islahatları genişləndirməklə yanaşı, məqsədyönlü sosial siyasət aparır ki, bu da ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəlmişdir. Ulu öndər Heydər Əliyevin bu gün qətiyyətlə davam etdirilən milli inkişaf strategiyasının əsas məqsədi məhz müstəqil dövlətimizin hər bir vətəndaşının daha yaxşı həyat şərtlərində yaşaması, öz hüquq və azadlıqlarını demokratik prinsiplər əsasında gerçəkləşdirməsi, eyni zamanda, öz doğma Vətəninin nailiyyətlərindən qürur duymasıdır.

Hüseyn ƏLİXANOV, əqliyyə general-mayoru.